

"Hər dəfə Bakıya gələndə paytaxtımızın günü-gündən dəyişiyini, daha da müasirləşdiyini görürəm. Qədimliklə müasirliyin möhtəşəm harmoniyasının şəhərimizə verdiyi özünəməxsus gözəllikdən həzz almamaq mümkün deyil". Bunu ABŞ-da yaşayan əczaçılıq üzrə fəlsəfə doktoru Tahir Qasımov deyir. NEOMED Tibb Universitetində çalışan həmyerlimizin sözlərinə görə, imkan düşən kimi, Azərbaycana gəlir. Redaksiyamız təşrif buyuran alimlə səhbətimizdə Tahir müəllim okeanın o tayına getməsinin səbəblərindən, İkinci Qarabağ mühabibəsi zamanı keçirdiyi hissələrdən və Klivlend şəhərində yerləşən "Mədəniyyətlər bağı"ndakı Azərbaycan guşəsinə qarşı edilən təxribatdan danışdı. O, 70-dən artıq elmi məqalənin müəllifidir. Elmi məqalələri Rusiyada, Danimarkada, İngiltərədə, Almaniyada, Fransada və Amerikada elmi jurnallarda nəşr edilib.



— Tahir müəllim, ABŞ-a aparan yol hansı təhsil müəssisələrindən keçib?


— 1965-ci ilin oktyabrın 27-də Gürçüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşam. Səkkiz il orada oxudum, orta məktəbi Mingeçevir şəhərində bitirdikdən sonra 1982-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil oldum. İki il sonra Əfqanistanda mühabiba başlığına görə, hərbi qulluğa çağrıldım. Hərbi xidmətdən sonra bir il BDU-da oxudum, sonra Moskva Dövlət Universitetinin (MDU) kimya fakültəsinə oxumağa göndərildim. O zaman belə bir program vardi. Milli kadrların ixtisaslarını artırmaq məqsədilə nüfuzlu təhsil ocaqlarına tələbələr göndərildi.

1997-ci ildə okeanın o tayına getməyə qərar verdim.

— ABŞ-dan birbaşa iş təklifi aldınız, yoxsa kimse bu işdə vasitəçilik etdi?

— Bu məsələdə azərbaycanlı tələbə dostum kömək etdi. O, ABŞ-da oxuyurdu və yerli institutların birində kimyaçı axtarılması barədə elan görmüşdü. Sonra mən bununla bağlı xəbər yolladı. Mən də həmin instituta müraciət etdim, amerikalıların cavab reaksiyası da müsbət oldu.

Amma onu deyim ki, ABŞ-da işe başlamaq o qədər asan olmadı. Çünkü Rusiyada baş elmi işçi kimi çalışırdım. Aspirant və laboratoriyanın olduğu halda, ABŞ-da aşağı mərhələdən başlamalı idim. Amerikada yeni müdafiə edənlər kimin rəhbərliyi altında çalışmalıdır. Bundan başqa, ABŞ-da yeni sahədə işe başladım. Doğrudur, məni kimyaçı kimi dəvət etmiş



MDU-da təhsiliyi bitirdikdən sonra aspiranturaya qəbul oldum. Akademik Nikolay Zefirovun rəhbəri olduğu fakültədə elmi fəaliyyətə başladım. N.Zefirov həm də Fizioloji Aktiv Maddələr İnstitutunun direktoru idi və məni elmi işçi kimi instituta işləməyə dəvət etdi. 1996-ci ildə doktoranturaya daxil oldum. O zaman hər yerde olduğu kimi, Moskvada da iqtisadi vəziyyət çox çətin idi və mənə baş elmi işçi kimi 50 ABŞ dolları cıvarında təqəud verildi. Həmin vaxt elm adamlarının seçimi də çox deyildi: ya elmdən uzaqlaşış bizneslə məşğul olmalı, ya da elm yolunu seçərək daha yaxşı əməkhaqqı verilən xarici ölkələrə üz tutmalı idilər. Mən də bir sıra xarici ölkələrin ali təhsil müəssisələri ilə ünsiyyət kurmağa çalışırdım. Almaniya, Böyük Britaniyaya getməyə çox yaxın idim, lakin ABŞ variantı daha tez alındı və

dilər, dərman maddələri üzərində çalışırdılar. Mən də kimyaçı kimi həmin dərman vasitələrini sintez edirdim. Bu prosesdə elmi maraq böyük olmur. Son olaraq sintez olunan dərman maddələrin təsir mexanizmini öyrənmək üçün yeni ixtisas—maddələr mübadiləsi ixtisasını öyrənməyə başladım.

— İlk dəfə hansı institutda işlədiniz?

— Ohayo ştatında yerləşən və elmi potensialına görə ən yüksək səviyyəli hesab olunan Klivlend "Case Western Reserve University"de çalışımağa başladım. Burada postdoktoral elmi əməkdaş, baş elmi əməkdaş, müəllim, professor assistenti kimi akademik karyeramı davam etdirdim. Bu proses on il çəkdi.

Məşhur Klivlend klinikası da çalışdırıbm universitetin yaxınlığında yerləşir, və arada əməkdaşlığımız da olurdu.

Sonra klinikada qaraciyər xəstəlikləri üzrə elmi mərkəz yaratdılar və orada mənim çalışduğum sahəyə ehtiyac var idi. Klinika ilə əməkdaşlığım belə başladı. Bundan sonra artıq xəstəliklərə bağlı araşdırılmalar aparmalı oldum. Bilirsiniz ki, hərəkətsizlik, çox qida qəbulu və spirtli içkilər qaraciyəre mənfi təsir göstərir. Qaraciyərdə gedən piyələnmə sonradan hepatosteatoz adlanan xəstəliyə çevrilir. Bu xəstəlik ABŞ-da çox geniş yayılıb, çünki, demək olar ki, əhalinin 30 faizə qədəri normadan artıq çəkiyə malikdir.

zəngindir. "Mədəniyyətlər bağı"nda Azərbaycan guşəsi də var. Burada üstünə "Azərbaycan—Odlar Yurdu" yazılmış daş lövhə, milli birliliyi əks etdirən böyük bir cam qoyulub, bağda Azərbaycan Bayraqı dalğalanır. Azərbaycan bağı da 2008-ci il mayın 12-də açılıb. Milli bağımızın əsas abidəsi memar Xanlar Qasımovun yaratdığı "Ocaq" heykəlidir ki, kasavari abidənin büküklərində yerlə göyün çulğuşması əks olunub.

Xatırladım ki, Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev Klivlend klini-

dan çox adam qatılmışdı.

— Tahir müəllim, İkinci Qarabağ mühabibəsinin əks-sədəsi okeanın o təyinə necə yayılmışdır? Xəbərləri izləyə bilirdinizmi?

— Əlbəttə ki, bütün azərbaycanlılar kimi, biz də böyük həyəcanla və qurur hissi ilə ordumuzun şücaəti barədə xəbərləri izləyirdik. Onu da deyim ki, Vətən mühabibəsi zamanı "Azərbaycan bağı"na hücum olmuşdu. Hər bir bağın qarşısında lövhə olur və biz şübhələndik ki ermənilər avtomobil ilə həmin lövhəni sindirmişdilər. Eyni zamanda, avtomobil ilə bayraq direyini də zədələmişdilər. Biz polisə hadisə ilə bağlı şikayət elədik, səfirliyə məlumat verdik. Araşdırma apardılar, hadisəni törədənlər müyyən edilmədi, ancaq şəhər rəhbərliyi sindirimmiş lövhəni bərpa etdi. Mən belə bir vandalizma yol verilməsi barədə orada azərbaycanlılardan da, yəhudi əsilli soydaşlarımızdan da imza topladım. İmzalanmış müraciəti yerli qəzetlərə, polisə, şəhər merinə göndərdik.

— Həmin "Mədəniyyətlər bağı"nda ermənilərin də yeri var?

— "Azərbaycan bağı" açılanдан sonra ermənilər də əl-ayağa düşdülər. Orada yer alıb abidələrini qoyublar. Klivlenddə erməni çıxdı, orada hətta onların kilsəsi də var. İkinci Qarabağ mühabibəsi zamanı bağımıza edilmiş hücumu istisna etsək, ermənilərlə aramızda hər hansı bir münaqişə qeydə alınmayıb.

Bununla belə, mühabibə zamanı ermənilər ABŞ-in digər şəhərlərində Azərbaycana, Türkiyəyə qarşı vandal hərəkətlər etmişdilər. Türk restoranına hücum etdiklərini, yəqin ki, siz də bilirsiniz. Buna görə də, belə bir gərgin zamanda bizim bağa

"Zəfərimiz Qarabağ nisgilini ürəyimizdən sildi"

— Bu, yəqin ki, yaşam tərzindən və metəbxin zənginliyindən irəli gelir?

— Bəli, ilk növbədə yaşam tərzi burada böyük rol oynayır. Xüsusilə də hərəkətsizliyin bir çox xəstəliklərə yol açıldığı məlumdur. Qida qəbuluna ciddi diqqət yetirmə lazımdır. "Biz ne yeyirikse, oyuq" deyərlər. Sağlam qidalanırıqsa, deməli, sağlamıq və ya əksinə. Yağlı və şəkərlə zəngin qidalardan orqanızmə zərər daha çoxdur.

— Hər dəfə Azərbaycana gələndə adamları necə görürsünüz? Şişmanlıq bizi də var mı?

— Azərbaycanda da köklüye meyilliyin artdığını müşahidə etmək olar. 90-ci illərdə Bakıda şişman adam çox az idi. Ölkənin maddi vəziyyəti yaxşılaşan kimi, əhalinin bir qismində şişmanlıq problemi də baş qaldırdı. Qaraciyərdə yaq onun çəkisinin 5 faizine qədər olmalıdır. Bir az şişman adamda bu rəqəm 30 faizə çata bilir. Həyat tərzi dəyişilərsə, bu faizi aşağı salmaq mümkündür. Əgər şişman adam vəziyyəti düzəltməye çalışırsa, qaraciyərindəki yaq sonradan itlihaba çevirilir.

— Çox vacib sahədə çalışırsınız. Bəs bu müddət ərzində Azərbaycanın müvafiq orqanları ilə əməkdaşlıq etməsinizmi?

— Əvvəller Bakı Dövlət Universiteti ilə əməkdaşlıq edirdim. Amma, bu, uzunmüddətli əməkdaşlığa çevriləndi. Bilirsiniz, ABŞ-a tələbə göndərilməsi vəsait tələb edir və bu məsələdə dövlətin köməyi lazımdır. Ancaq bir nəfər azərbaycanlı məzunu aldığı qrant sayəsində ABŞ-a dəvət edə bildim. İkincini də dəvət etmə istəyirdim, ancaq ona viza almaq mümkün olmadı.

— ABŞ-daki azərbaycanlı alımlarla əlaqə saxlayırsınız?

— Tez-tez görüşmək alınmasa da, əlaqə saxlayırıq. Doğrusu, təşkilatnamə baxımından qurum yaratmaq istəyirik. Ümid edirik ki, bu məsələ də həlliini tapacaq.

— Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqəniz varmı?

— Mənimlə əlaqə yaratmağa çalışıblar, o da Klivlend şəhərindəki "Mədəniyyətlər bağı" ile əlaqədar olub. Bilirsiniz ki, məhz burada Con Rokfeller parkında "Mədəniyyətlər bağı" yerləşir. 40-dan çox ölkəni və mədəniyyəti təmsil edən peyzaj və heykəllərə əhəm olunmuş unikal açıq hava muzeyidir. Dünyada yeganə olan bağda dönya dönya əksər ölkələrinə aid sahələr var. Burada ərazinin təmsil etdiyi dövlətlərin tarixi ilə bağlı abidələr, tanıcı lövhələrlə

kasında müalicə olunarkən həmin parkla maraqlanıb. Ona məlumat verildikdən sonra Azərbaycan bağının da orada salınmasına məqsədə uyğun olduğunu bildirib. Amma həmin parkda bağı dövlət yaratmır, bu işi yerli icma nümayəndələri həyata keçirirler. Onlar şəhər rəhbərliyinə müraciət edirlər və müvafiq araşdırmadan sonra bağın salınmasına icazə verilib-verilmədiyi barədə qərar qəbul olunur. O zaman da biz icma olaraq şəhər rəhbərliyinə müraciət etdik və çətinliklə də olsa, "Azərbay-



can bağı"nın salınmasına icazə ala bildik. Nəyə görə çətin olduğunu deyirəm? Orada da ermənilər və onlarla yaxınlaş edənlər vardi və belə bir bağın yaradılmasını istəmirdilər. Ancaq şəhər rəhbərliyinə dedik ki, burada yaşayırıq və bizim də uşaqlarımız var. Biz də isteyirik ki, onlar azərbaycanlı olduqlarını bilsinlər və görsünlər ki, Azərbaycan xalqı, dövləti və irsi var. Sonda istəyimizə nail olduq.

"Mədəniyyətlər bağı"nda tədbirlər təşkil olunur və hər bir xalqın nümayəndələri də öz bağlarında milli adət-ənənələrini, milli geyimlərini təbliğ edirlər. Ana vətənlərində dərc olunmuş kitablar, jurnalların sərgisi keçirirler. Biz de həmin tədbirlər zamanı Qarabağa, Xocalı soyqırımına həsr olunmuş kitab, broşürər nümayiş etdirir, milli adətlərimiz barədə məlumat verirdik.

Onu da qeyd etmək istəyirəm ki, Türkiyədən olan qardaşlarımız bizi dəktəkləyirlər. Onların icması böyükdür. Bu yaxınlarda "Mədəniyyətlər bağı"nda tədbirdə də türklərlə birlikdə iştirak etdik. "Azərbaycan bağı"nın açılışında da türk icmasından 60-

olunan hücumun arxasında ermənilərin dayandıqlarından şübhələndik. Dəlil-sübut olmadığından şəhər rəhbərliyi ancaq dəymış zərəri aradan qaldırmaqla kifayətləndi.

— Azərbaycanın Qarabağ Zəfərini necə qarşıladınız?

— Gecə-gündüz mühabibə xəbərləri ilə yaşadıq. Hər gün Azərbaycandan gələn xəbərləri oxuyurdum. Torpaqlarımızın azad olunması her birimizdə qurur və sevinc hissə oyadtı. Qəlebə xəbərini Nyu-Yorka gedərkən yolda eşitdim.

Vətən mühabibəsində Qələbəmiz hər birimizin qurur mənbəyi oldu. Zəfərimiz Qarabağ nisgilini üreyimizdən sildi, buna görə çox xoşbəxt. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də şəfa dileyirəm. Biz də qalib xalqın nümayəndələri kimi, ABŞ-da Azərbaycanımızı layiqli təmsil etməyə çalışacaqız.

Müsahibəni apardı:
Səbuhi MƏMMƏDOV,
"Xalq qəzeti"